



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müraciətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının
Baş naziri**

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, “14” aprel 2022-ci il

№ 101

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2022-ci il
14 aprel tarixli 101 nömrəli
Qərarı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri (bundan sonra - Sənəd) muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində (bundan sonra - məktəb) təhsilalanların (bundan sonra - təhsilalanlar) geyim formalarının təsvirlərini müəyyən edir.

1.2. Bu Sənəd xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir.

1.3. Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarında olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər.

1.4. Geyim forması bu Sənədin 1-4 nömrəli əlavələri ilə müəyyən edilmiş təsvirlərə uyğun olmalıdır.

1.5. Geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir.

1.6. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır.

1.7. Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks olunmalıdır.

1.8. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.

1.9. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.

2. Təhsilalanların geyim formalarının təsviri

2.1. Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından (1 - 4 nömrəli əlavələr) ibarətdir:

2.1.1. qızlar üçün yay forması - önü düyməli uzunqol köynək, ətək və qalstuk;

2.1.2. oğlanlar üçün yay forması - önü düyməli uzunqol köynək, şalvar və qalstuk;

2.1.3. qızlar üçün qış forması - önü düyməli uzunqol köynək, ətək, önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk;

2.1.4. oğlanlar üçün qış forması - önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk.

2.2. Təhsilalanların geyim formalarının təsviri:

2.2.1. oğlanlar üçün şalvar - rəngli (boz, tünd-göy) yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;

2.2.2. qızlar üçün ətək - rəngli (boz, qırmızı ekose) yun və poliester qarışıqlı iplikdən toxunulmuş parçadan üstü köbəli çoxsaylı şaquli qırçınlı və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətəyin arxa hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır.

2.2.3. uzunqol köynək - ağ, pambıq və poliester terekaton parçadan tikilir. Köynəyin forması klassik tiplidir. Köynəyin ön düymə plankası, manjetlər və əmək hissəsi birqat tikişlə tikilir;

2.2.4. qızlar üçün önü bağlanılan jilet - rəngli (tünd-göy, qırmızı ekose) yun və poliester tərkibli parçadan tikilir. Jilet ikibortludur, bort düymə ilə açılıb-bağlanılır, arxası bütövdür. Jiletin iç hissəsinə poliester tərkibli parçadan astar tikilir;

2.2.5. oğlanlar üçün jilet - önü bağlanılan cibli və önü bütöv cibsiz formada tikilir. Önü bağlanılan cibli jilet tünd-göy rəngli yun və poliester tərkibli parçadan tikilir. Jilet birbortludur, bort düymə ilə açılıb-bağlanılır, arxası bütövdür. Jiletin sağ və sol hissəsində kəsmə yan cibləri vardır. Önü bütöv cibsiz jilet tünd-göy rəngli iplik toxunma yun jiletdir. Jiletin yaxalığı üçbucaq şəkillidir;

2.2.6. qızlar üçün önü bağlanılan cibli pencək - tünd-göy rəngli yun və poliester tərkibli parçadan tikilir. Pencək birbortludur, bort düymə ilə açılıb-bağlanılır. Pencəyin qapaqlı cibləri, yaxalığı və əyəyin birqat toxunuşludur. Pencəyin iç hissəsinə poliester tərkibli parçadan astar tikilir;

2.2.7. oğlanlar üçün önü bağlanılan cibli pencək-tünd-göy rəngli yun və poliester tərkibli parçadan klassik və manjetli formada tikilir. Klassik pencək birbortludur, bort düymə ilə açılıb-bağlanılır. Pencəyin qapaqlı cibləri, yaxalığı və əyəyi birqat toxunuşludur. Manjetli pencək birbortludur, bort düymə ilə açılıb-bağlanılır. Pencəyin sağ və sol üst hissədə düyməli cibləri vardır. Pencəyin manjetli qolları və əyəyi birqat toxunuşludur;

2.2.8. qızlar üçün qalstuk-açıq-yaşıl rəngli poliester tərkibli milobba parçadan tikilir. Qalstuk ön hissədən parçadan tikilmiş halqa ilə bağlanılır;

2.2.9. oğlanlar üçün qalstuk-tünd-göy rəngli poliester tərkibli milobba parçadan tikilir. Qalstuk arxa hissədən rezin və çalkeçirlə bağlanılır.

3. Geyim formasının seçilməsi

3.1. Ümumtəhsil məktəbləri üçün bu Sənədin 1-2 nömrəli, liseylər üçün isə 3-4 nömrəli əlavələrində nəzərdə tutulmuş geyim formalarının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.

3.2. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən gec martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.